



VINOVA

YENİ NƏSİL KOMFORT PƏNCƏRƏ SİSTEMLƏR
Pəncərə sistemlərinə memari həllər

Vinova sizlərə cəbhə sistemləri, alüminium sistemlər, şüşə arakəsmələr, cambalkon, tent perqola, məhəccər, duş kabin, giyotin sistemlər, şüşə və güzgü işləri kimi bir çox fərqli xidmətləri müxtəlif çeşid və konfigurasiyada təklif edir. Xidmətlərimiz ilə kataloqun növbəti səhifələrində daha ətraflı tanış ola bilərsiniz.



ŞÜŞƏ CƏBHƏ SİSTEMLƏRİ

Alüminium-şüşə cəbhə sistemləri məkanın daha çox təbii işıq almasına şərait yaratmaq ilə yanaşı, divarların xaricində qalan panoramik mənzərəni interyerin bir hissəsinə çevirərək məkanın aurasını gözəlləşdirməyə imkan verir. Müxtəlif struktur və memarlıq üslublarına uyğun xüsusi dizayn edilmiş alüminium-şüşə cəbhə sistemi həlləri ilə, Vinova bütün layihələrinizə estetik gözəllik qatacaq. Firmamız 4 fərqli çeşiddə alüminium-şüşə cəbhə sistemləri təklif edir:

- Qapaqlı cəbhə sistemi;
- Silikon cəbhə sistemi;
- Panel cəbhə sistemi;
- Transparent (spider) cəbhə sstemi

KOMPOZİT PANEL (ALKOPAN)

Kompozit cəbhə sistemləri ön və arxa hissəsi alüminium lövhələrdən, arası isə polietilendən ibarət sistemlərdir. Kompozit panellərin asan emal edilməsi, rahat qəliblənməsi və müxtəlif rəng çeşidlərində hazırlana bilməsi bina cəbhələrinin daha estetik və modern tərzdə dizaynına imkan yaradır.

KERAMİK CƏBHƏ (SERAMİKA)

Keramik cəbhə müxtəlif rəng və konfigurasiyalarda istehsal olunan granit keramikaların alüminium konstruksiyalar üzərinə yapışdırılması və ya gizli sistem şəklində tətbiq edilməsi ilə qurulan sistemlərdir. Keramik cəbhə ləkə saxlamaması, aşınmaya və zərbəyə davamlılığı, zəngin rəng çeşidi və geniş istifadə imkanları kimi üstünlüklərinə sahibdir.

ALÜMINIUM

İzosistem alüminium, sintetik poliamid lifləri vasitəsilə iç və çöl alüminium profillərin birləşməsiylə hazırlanan sistemlərdir. Bu sistemlər üç qat rezini, hava kameraları və künclərinin sintetik yapışdırıcılar ilə preslənərək pərçimlənməsi sayəsində yüksək səs və istilik izolyasiyası təmin edir. İzosistem alüminium yüksək dayanıqlılığı ilə böyük ölçülü, vitraj tipli qapı və pəncərələrin hazırlanması üçün əlverişlidir.

PVC

PVC qapı və pəncərələr korroziyaya uğramaması, yuyula bilməsi, uzunömürlülüüyü və s. xüsusiyyətləriylə seçilir. PVC qapı və pəncərələr müxtəlif rəng və teksturada hazırlana bilməsi, onun məkanın vizual bütövlüyünü pozmadan istifadəsinə imkan yaradır.

TAXTA

Taxta alüminium sistemlər daxili səthiylə məkanın interyerinə xüsusi bir gözəllik bəxş edir. İzosistem alüminiumdan hazırlanan xarici səthiylə səs, soyuq, külək kimi neqativ xarici təsirlərə qarşı effektiv müdafiə təşkil edir. Taxta alüminium sistemlərindən sürmə, qapı-pəncərə və cəbhə işlərində geniş istifadə olunur.



SÜRMƏ SİSTEMLƏR

Sürmə sistemlər, panoramik mənzərəni saxlamaqla hər hansı bir sahəni qapamağa, açıldıqda isə məkanın sahəsini genişləndirməyə imkan verir.

Sürmə sistemlər bağ evi, restoran və s. obyektlər ilə yanaşı, terras, yay mətbəxi, qış baxçası kimi tikililərdə də istifadə üçün idealdır.

Sürmə sistemlər 6 növdə olur:

Hebe-Schiebe (Lift and Slide) •

Paralel (Volkswagen) •

Qatlanan (Akardeon) •

Monoslide •

Sadə sürmə •

Dynamic •

OFİS ARAKƏSMƏ SİSTEMLƏRİ

Əsasən, ofis, iş və ticarət mərkəzləri kimi obyektlərdə istifadə olunan şüşə arakəsmələr, məkanı kiçik sahələrə bölərək daha səmərəli istifadəsinə imkan yaradır. Arakəsmələr şüşə, ağac, mebel və səsuducu materiallardan da hazırlana bilər.

Arakəsmə sistemləri materialına görə üç yerə ayrılır:

- Tam şüşəli
- Mebel kombinasiyalı
- Hərəkətli divarlar



GİYOTİN

Hərəkətli məhəccər sistemi kimi də tanınan giyotin şüşə sistemləri şaquli istiqamətdə avtomatik hərəkət edən şüşə qanadlardan hazırlanır. Əsasən qış baxçalarında, terraslarda, artırmalarda, restoran və kafelərdə tercih edilir.

TENT PERQOLA

Uzaqdan idarəetmə xüsusiyyətli tent perqola kölgələndirmə sistemləri möhkəm metal sütun profilləri, alüminium relsləri və istilik keçirməyən, alışmayan PVC qatlı materialı ilə restoranlar, çardaqlar, terraslar, yay və qış baxçalarının tikintisi üçün ən optimal seçimlərdən biridir. Əlavə modulları vasitəsilə, istənilən vaxt və ya müəyyən hava şəraitində avtomatik açılıb bağlanmasını təmin etmək mümkündür.



CAMBALKON

Cambalkon, rahat açılıb bağlanma, qatlanma və siyrilmə xüsusiyyətləri sayəsində vizual bütövlüyü pozmadan hər hansı açıq məkanı qapalı, qapalı bir məkanı açıq bir məkana çevirməyə imkan verir. Cambalkon sistemlər açıq məkanları qar, yağış, külək, toz və səs kimi xarici təsirlərdən qorumaq üçün ideal vasitədir.

Cambalkonlar üç növə ayrılır:


- Qatlanan cambalkon
- Sürmə cambalkon
- Asqılı cambalkon



AVTOMATİK QAPILAR
FOTOSEL QAPI
DÖNƏR QAPI
QARAJ QAPISI
TURNİKETLƏR



DUŞ KABİN
GÜZGÜ İŞLƏRİ
MƏHƏCCƏR





E-poçt:

info@vinova.az

Telefon:

**(+994 12) 408 80 50
(+994 50) 330 80 50**

Ünvan:

**AZ1075 Bakı, Ə. Rəcəbli pr.,159
Saray Plaza, 5-ci mərtəbə**